

TƏSVİRİ

Bu [Fırlanan Çay Qurutma](#) Maşınında 14 ələk qabı var, hər nimçənin diametri 70 sm, ümumi qurutma sahəsi 5,38 m²-dir. Bir partiyaya 15-20 kq yaş çay emal edə bilər.

Turbin hava qəbulu quruluşunu qəbul edin, hava həcmi daha çox nəm və isti havanı götürmək üçün kifayət qədər böyükdür və çay qurutma sürəti 30% artır, diametri 1 mm olan davamlı elektrik istilik teli və yüksək temperatura davamlı polimer ilə izolyasiya tortu, istilik telinin xidmət müddəti digər şirkətlərlə müqayisədə 40% artır. Yeni tip ekoloji cəhətdən təmiz, yüksək temperatura davamlı, 3 sm qalınlığında və maşını tamamilə örtən, heç bir istilik itkisinin olmaması və 30% enerjiyə qənaət edən izolyasiya materialı. Qapı yüksək temperatura davamlı elastik rezin zolaqlarla örtülmüşdür və bu, isti havanın qaçmasının qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.

ÜSTÜNLÜK

1. Dönər qurutma dizaynı, çay yarpaqları bərabər şəkildə qızdırılır və daha tez quruyur.
2. Paslanmayan polad ələk qablarının istifadəsi çay istehsalının təmizliyini təmin edərək, zərərli maddələr çıxarmayacaq.
3. Yüksək möhkəm polad menteşələrdən və qapı tutacaqlarından istifadə etməklə maşının xidmət müddəti digər firmalarla müqayisədə 40% artırılır.
4. Patentli hava kanalı dizaynı hər bir ələk qabının alt hissəsinin havaya daxil olmasına imkan verir ki, bu da çaydakı nəmi tez bir zamanda çıxarır və qurutma səmərəliliyini artırır.

TƏTBİQ

[Kiçik Çay Qurutma Maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	Temperatur	İş vaxtı
Qara çay	80-120 °C	20-60 Dəqiqə
Yaşıl çay	80-120 °C	20-60 Dəqiqə
Ağ çay	80-120 °C	20-60 Dəqiqə
Oolong çayı	80-120 °C	20-60 Dəqiqə
Bitki mənşəli çay	80-120 °C	20-60 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Çay qurutma maşınının](#) spesifikasiya siyahısı:

Model	DL-6CHZ-5
Ölçü	910 × 880 × 1830 mm

Gərginlik		220V 50HZ
Qızdırıcı element		Elektrikli istilik teli
Ümumi istilik gücü		9,0 KVt
Qızdırıcı elementlər qrupu		1 Qrup
Fan motoru	Güc	0,18 KVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	220 V
Dönər motorlu palet	Güc	15 Vt
	Sürət	1250 rpm
	Nominal gərginlik	220 V
Paletin fırlanma sürəti		6 rpm
Palet növü		Dəyirmi
Effektiv qurutma sahəsi		5,38 m ²
Qurutma paletinin sayı		14
Dəstə başına tutum		15-20 kq / vaxt

[Bütün pravoslav çay qurutma maşınının](#) spesifikasiyası .

Model	6CHZ-2	6CHZ-5	6CHZ-9	6CHZ-14	6CHZ-34
Tablaların Miqdarı	10 ədəd	14 ədəd	16 ədəd	16 ədəd	36 ədəd
Tablaların diametri	50 sm	70 sm	90 sm	110 sm	110 sm
Qurutma sahəsi	2 m ²	5 m ²	9 m ²	14 m ²	34 m ²
Tutum	6-8 kq	15-20 kq	27-36 kq	42-56 kq	102-136 kq

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR



1. 功率. 10500W

Rotary Tea Dryer DL-6CHZ-5B

Voltage: 220V / 380V
Heating Power: 9kw
Tray Layers: 14 Layers
Tray Diameter: 70 cm
For All Kind Tea

15 kg Per Batch
Drying Area: 5m²
Stainless Steel Trays



L:91cm W:88cm H:183cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767











ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑